

İDMAN GİMNASTİKASI ÜZRƏ FIG DÜNYA KUBOKU
AGF TROPHY
Bakı, Azərbaycan
12-15 mart 2020-ci il

Yarış cədvəli		
12 mart – cümə axşamı		
<i>Təsnifat, 1-ci gün</i>		
12:00-12:30	Rotasiya 1	* MAG: sərbəst hərəkətlər / paralel qollar / halqalar * WAG: dayaqlı tullanma / müxtəlif hündürlüklü qollar
12:30-13:00	Rotasiya 2	MAG: sərbəst hərəkətlər / paralel qollar / halqalar WAG: dayaqlı tullanma / müxtəlif hündürlüklü qollar
13:00-13:30	Rotasiya 3	MAG: sərbəst hərəkətlər / paralel qollar / halqalar WAG: dayaqlı tullanma / müxtəlif hündürlüklü qollar
13:30-14:00	Rotasiya 4	MAG: sərbəst hərəkətlər / paralel qollar / halqalar WAG: dayaqlı tullanma / müxtəlif hündürlüklü qollar
14:00-14:30	Rotasiya 5	MAG: sərbəst hərəkətlər / paralel qollar / halqalar WAG: müxtəlif hündürlüklü qollar
14:30-15:30	Fasilə	
15:30-16:00	Rotasiya 6	MAG: sərbəst hərəkətlər / paralel qollar
16:00-16:30	Rotasiya 7	MAG: sərbəst hərəkətlər
13 mart – cümə		
<i>Təsnifat, 2-ci gün</i>		
12:00-12:30	Rotasiya 1	MAG: dayaqlı tullanma / dəstəli at / turnik WAG: gimnastika tiri / sərbəst hərəkətlər
12:30-13:00	Rotasiya 2	MAG: dayaqlı tullanma / dəstəli at / turnik WAG: gimnastika tiri / sərbəst hərəkətlər
13:00-13:30	Rotasiya 3	MAG: dayaqlı tullanma / dəstəli at / turnik WAG: gimnastika tiri / sərbəst hərəkətlər
13:30-14:00	Rotasiya 4	MAG: dayaqlı tullanma / dəstəli at / turnik WAG: gimnastika tiri / sərbəst hərəkətlər
14:00-15:00	Fasilə	
15:00-15:30	Rotasiya 5	MAG: dayaqlı tullanma / dəstəli at / turnik WAG: gimnastika tiri / sərbəst hərəkətlər
15:30-16:00	Rotasiya 6	MAG: dəstəli at / turnik WAG: gimnastika tiri
16:00-16:30	Rotasiya 7	MAG: dəstəli at
14 mart – şənbə		
<i>Ayrı-ayrı alətlər üzrə Finallar, 3-cü gün</i>		
12:00-12:35	MAG: sərbəst hərəkətlər	
12:35-13:10	MAG: paralel qollar / WAG: dayaqlı tullanma	
13:10-13:45	MAG: halqalar / WAG: müxtəlif hündürlüklü qollar	
13:45-14:05	Mükafatlandırma mərasimi (+ AGF Trophy)	
15 mart - bazar		
<i>Ayrı-ayrı alətlər üzrə Finallar, 4-cü gün</i>		
12:00-12:40	MAG: dayaqlı tullanma / WAG: gimnastika tiri	
12:40-13:15	MAG: dəstəli at / WAG: sərbəst hərəkətlər	
13:15-13:45	MAG: turnik	
13:45-14:05	Mükafatlandırma mərasimi	

***MAG** - kişi idman gimnastikası

***WAG** - qadın idman gimnastikası